



## [Ailnin mhkm olmas n mli tvsiylr](#)

Mbark dinimizd n ox diqqt ayrlan v diqqt ayrlmas tvsiy ediln mvzu ail zvlrinin qarql mnsibtlri v aild xlaqdr. nsan diqqt ednd grr ki, bu mvzuda zaman-zaman n sad mslr bel, diqtdn knarda .qala bilir. Hm kiilr, hm qadnlar, hm uaqlar bu mvzularda ox zaman qflt edir

!Arannews :Bismillhir-Rahmnir-Rahim

Mbark dinimizd n &cedil;ox diqqt ayrlan v diqqt ayrlmas t&ouml;vsiy ediln m&ouml;vzu &ndash; ail &ouml;zvlrinin qarql m&ouml;nasibtlri v aild xlaqdr. nsan diqqt ednd g&ouml;r&ouml;r ki, bu m&ouml;vzuda zaman-zaman n sad mslr bel, diqtdn knarda qala bilir. Hm kiilr, hm qadnlar, hm uaqlar bu .m&ouml;vzularda &cedil;ox zaman qflt edir

nsan hyatnda n &cedil;ox zdlmn v eytann (ln) da hdfin &cedil;evriln &ouml;nvan &ndash; aildir. eytan (ln) n &cedil;ox narahat edn m&ouml;bark .qurulu &ndash; aildir

Aildaxili vziflr

Ail haqqnda m&ouml;vzulara m&ouml;xtlif istiqamtlrdn toxunmaq olar. Ail bir m&ouml;bark ocaqdr. Ail - Allahn byndiyi n ali bir quruludur. gr insan bir se&cedil;im qarsnda qalsa ki, ail qursun v ya qurmasn, Allah Tala onun ail .qurulmasn bynir

Ail qurulandan sonra ailnin ba&cedil;s m&ouml;vzusu yaranr. Hyat yoldalarndan mhz ailnin kiisi &ouml;zrin ailnin ba&cedil;s olmaq kimi ar msuliyt qoyulub. Simvolik deyil, el-bel deyil, s&ouml;z&ouml;n hr mnasnda kii &ndash; ailnin ba&cedil;sdr. Bunu hm kiilr bilmlidir ki, ailnin basdr, hm d .xanmlar bilmlidir ki, ailnin ba&cedil;s onlarn hyat yoldadr

Kii &ouml;z msuliytini tam hcmd drk etmlidir, xanmlar da baa d&ouml;mlidir ki, onlarn bir vzifsi d hyat yoldalarn ail ba&cedil;s kimi qbul etmkdir. gr bir xanm imanl olmaa iddialdr v hyat yoldan aild ail ba&cedil;s kimi qbul etmirs - onun iman sual altndadr. gr bir kii ail ba&cedil;s kimi msuliytini drk etmirs - .onun da iman sual altndadr

Ail rifahnn tminat &ndash; aild kiinin sas msuliytidir

Aild bzi msuliyt v &ouml;hdliklr kiinin &ouml;zrind, bzilri d xanmn &ouml;zrinddir. Kiinin ail ba&cedil;s kimi &ouml;zrind olan n m&ouml;h&ouml;m msuliyt v &ouml;hdliklrdn biri budur ki, o, &ouml;z&ouml;ndn asl olan hr eyi etmlidir ki, ailsini rifahla yax tmin etsin, ailsini .yax dolandrsn

Kii &cedil;almaldr, ilmlidir, tnbllikdn, s&ouml;stl&ouml;kdn uzaq durmaldr, ruzi dalnca getmlidir, lindn glni etmlidir ki, ailsini yax dolandrsn. Hzrt Rsulallah (s) buyurur: &ldquo;Bizdn deyildir o ks ki, ona rahat bir imkan verilib, amma o, .;ailsini &cedil;tind tutur&rdquo;

Bir var ki, hyat yoldann yoxudur, lindn glni d edir, amma olan budur. Bel vziyytd grk bir-birlirini baa d&ouml;s&ouml;nlr. Bir d var ki, vardr, amma ailsi &ouml;&cedil;&ouml;n xrclmy, ailsinin rifahn artrmaa li glmir. Peymbimiz (s) .bel ksdn xounun glmdiyini byan edir

...Kiinin &ouml;z ailsinin yannda olmas o qdr &ouml;nmlidir ki

Kiinin &ouml;zrind olan ikinci msuliyt budur ki, &cedil;almaldr ki, evd min-amanlq olsun. Bu g&ouml;n aillrd n ciddi kild axsayan m&ouml;vzulardan biri mhz budur. Kii aild min-amanl tmin etmk &ouml;&cedil;&ouml;n

&cedil;almaldr. Bunun &uuml;&cedil;&uuml;n kii zamann bir hisssini evin, ailsin ayrmaldr. Evd xanm bilmlidir ki, bir s&ouml;ykncyi var, uaq bilmlidir ki, s&ouml;ykncyi var. Kiinin evd min-amanl tmin etmk kimi bir msuliytyi var. Kiinin aild olmas, nzartinin ailnin &uuml;zrind olmas, ev m&uuml;tmedi ba &cedil;kmsi, xanm il ylib s&ouml;hbt etmsi, &ouml;vladlarnn yannda olmas .&cedil;ox &ouml;nmlidir

Hzrt mam Sadiq () buyurur: &ldquo;Kiiy yaraan deyil ki, bir hrd ailsi ola-ol,a o .;istirahati baqa yerd ed&rdquo;

D&uuml;r&uuml;st kii ilrini bitirdikdn sonra evin getmlidir. Ruzi dalnca getmk, .ictimai vziflr v s. mslrri yerin yetirdikdn sonra kii evin getmlidir

Baqa bir buyuruda Hzrt Rsulallah (s) buyurur: &ldquo;Kiinin &ouml;z ailsinin yannda ylmsi b&ouml;y&uuml;k Allah drgahnda mnim mscidimd etikafdan .;daha sevimplidir&rdquo;

Bzn d insann vaxt el bo-bo mslr, smrsiz m&ouml;vzulara, mnasz s&ouml;hbtlr, qeybtlr, hmiyyti v faydas olmayan batil ilr g&ouml;rmy, Allahn raz olmad .m&ouml;vzulara gedir

gr insan hqiqtn &cedil;alb &ouml;z zamann tnzimly bils, daha &cedil;ox .zamann ailsinin yannda olar

Aily ehtiram, mhbbt &ndash; m&ouml;minin sas x&uuml;susiyytlridir

Uuml;&cedil;&uuml;nc&uuml; m&uuml;h&uuml;m msl budur ki, kii aild& xanmna ehtiram etmlidir. Aild ehtiram &ndash; ail &ouml;z&uuml;l&uuml;n&uuml; tkil edn m&ouml;vzulardandr. mam Sadiq () atasndan nql edir: &ldquo;Hr kim ki, ail qurur, grk xanmn ziz tuta v ona ehtiram .;ed&rdquo;

Ail quranda insan d&uuml;&uuml;nmlidir. Ail qurdusa, grk xanmn ziz tutsun v .ona hqiqi mnada h&ouml;rmt etsin, xsiyytini ziz tutsun

Kii aild &ouml;z mhbbt v sevgisini izhar etmlidir. nsann ailsin n qdr &cedil;ox mhbbti varsa, bir o qdr iman g&uuml;cl&uuml;d&uuml;r. Hzrt Rsulallah (s) buyurur: &ldquo;nsann iman n qdr daha kamil olar, xanmna daha &cedil;ox .;mhbbt g&ouml;str&rdquo;

Hzrt Peymbr (s) bizlr &ouml;yrdir ki, daha imanl ks &ndash; ailsin, xanmna qar daha mhbbtli olan ksdir. Nec d g&ouml;zl dinimiz var! Bel g&ouml;zl, praktik .dinin hyatn b&uuml;t&uuml;n m&uuml;stvilrin aid buyurular var

Dinimiz byan edir ki, insann imann artmasnn g&ouml;stricilri mli kild &ouml;z ksini tapmaldr. O qdr tapmaldr ki, ailn m&uuml;nasibtd d &ouml;z&uuml;n&uuml; b&uuml;ruz vermi olsun. ziz Peymbrimiz (s) v Msuylar () &ouml;zlr bu mslrd bizlr &uuml;&cedil;&uuml;n n b&ouml;y&uuml;k .n&uuml;mun olublar

Kiinin hm&cedil;inin ailsinin, &ouml;vladlarnn aqibti il bal da msuliytlidir. Ailnin mnviyyat, xlaqi durumu, uaqlarn d&uuml;r&uuml;st insan olaraq trbiysi .&ndash; kiinin &uuml;zrind olan n &uuml;md vziflrndir

Bli, ailnin hicab, namaz, ibadti, aild ibadt ab-havasnn olmas il bal kiinin .msuliytyi var

Aild qadnn msuliytli

Kiirlr paralel olaraq, xanmlarn da aild msuliytli v &ouml;hdlikli var. Mnviyyat yolunu gedn xanmlarn aild &uuml;zlrin d&uuml;n vziflrndn biri budur ki, ail ba&cedil;snn ehtiramn saxlasnlar. Xanm b&uuml;t&uuml;n hallarda hyat yoldann ehtiramn saxlamaldr. gr bu ehtiram saxlamasa, tutduu oruc da, qld namaz da, oxuduu Quran da, getdiyi zadarlq mcclisi d, &ouml;vlad b&ouml;y&uuml;d&uuml;b savab qazanmas da Qiyamtd dadna

.&cedil;atmayacaqdr

Amma, ailnin xanm &ouml;z hyat yoldann ehtiramn saxlasa, onun nfsi d ibadt &cedil;evrilr. M&ouml;min xanmlar bunun frqind olmaldr lar ki, aild m&uuml;k&uuml;llr &cedil;ox olar, amma bu m&uuml;k&uuml;llrin hlinin b&ouml;y&uuml;k hisssi xanmlarn ixtiyarndadr. gr hyat yoldalarna ehtiram etslr, itat etslr v b&ouml;y&uuml;k kimi qbul etslr &ndash; olan m&uuml;k&uuml;llrin .b&ouml;y&uuml;k bir hisssi drhal hll olar

Xanmlarn aild ikinci m&uuml;h&uuml;m x&uuml;susiyti budur ki, qnatcil olsunlar. &Ccedil;&uuml;nki evdki mslr kifayt qdr xanmn srncamndadr. Kii ailni zruri mslrl tmin edir, amma mhz xanmdr ki, ixtiyarnda olanlar qnatl d srf ed .bilir, israfla da. Qnatcillik &ndash; xanmn n ciddi x&uuml;susiytlrindir Uuml;&cedil;&uuml;nc&uuml; msl budur ki, aild xanm birmnal olaraq hyat& yoldann idar etmsini qbul etmlidir. Bir &cedil;ox hallarda aild brkt mhz buna g&ouml;r olmur, aild qarmaqarqlq buna g&ouml;r d&uuml;&uuml;r, aild ab-hava buna g&ouml;r korlanr. Bzn xanmlar bu tezisi srf ednd qbul edir, srf etmynd .etmir v bununla da ailnin nuraniyyti itir

Nec ki, uaq qbul etmlidir ki, onun b&ouml;y&uuml;y&uuml; &ndash; valideynlridir, xanmlar da qbul etmlidir ki, onlarn ail ba&cedil;lar &ndash; hyat yoldaladr. Xanm &ouml;z hyat yoldann ailni idar etmsini qbul etmlidir v ona .mln k&ouml;mk etmlidir

Aild xanmlarn &uuml;zrind olan d&ouml;rd&uuml;nc&uuml; m&uuml;h&uuml;m msl - aild aramln ba tutmasnda &ouml;z rollarn ifa etmsidir. Kii aild min-amanla, qadn is aramla cavabdehdir. Qadn cavabdehdir ki, evin emosional trkibi, duyular trkibi, mnvi araml yerind olsun, &cedil;&uuml;nki, qadndan .&cedil;ox ey asldr

Qadn beinci vzifsi &ndash; mantdarlqdr. Xanm hyat yoldann onun ixtiyarna verdiyi mslrl bal mantdar olmaldr. &Ouml;vladndan, onun ixtiyarna verdiyi maddi mslrdn, adndan, nindn tutmu b&uuml;t&uuml;n maddi v mnvi mslrlin .qdr hamsna m&uuml;nasibtd xanm rin qar mantdar olmaldr

Hyat yoldanla hmi mehriban ol

Tbrr&uuml;k &uuml;&cedil;&uuml;n Msumlardan () aildaxili m&uuml;nasibtlr .dair bzi buyurulara diqqt edk

mirl-m&ouml;minin () buyurur: &ldquo;Hyat yoldanla hmi mehriban ol v onunla .;yax yoldalq et ki, hyatn sfal olsun&rdquo;

Hzrt Peymbr (s) buyurur: &ldquo;&Uuml;mmtimin n yax kiilri &ndash; o ksldr ki, ailsin qar kobud v tkbb&uuml;rl&uuml; olmasn. Onlara rhm etsin v nvazi .;etsin. Onlara ziyt vermsin&rdquo;

Hzrt Peymbr (s) buyurur: &ldquo;Hr kim qadnn &uuml;z&uuml;n sill vurarsa, Allah chnmin at mmuruna mr edr ki, chnm atind onun &uuml;z&uuml;n 70 .;sill vursun&rdquo;

Hzrt Peymbr (s) buyurur: &ldquo;Hr kim bazara gedr v ailsin &uuml;&cedil;&uuml;n hdiyy alb aparar &ndash; o ks kimi olar ki, yoxsullara .;sdq aparar&rdquo;

mam Rza () buyurur: &ldquo;Hr kim ailsinin rifahn tmin etmk &uuml;&cedil;&uuml;n halal yoldan sy edr, Allah yolunda cihad edn .;m&uuml;cahid kimi olar&rdquo;

Hzrt Peymbr (s) buyurur: &ldquo;Sizlrin n yax qadn o ksdir ki, ri &uuml;&cedil;&uuml;n bznr v zintlnr. Ancaq baqalarndan .;&ouml;z&uuml;n&uuml; &ouml;rtr&rdquo;

mam Sadiq () buyurur: &ldquo;Sizlrin n yax qadn o ksdir ki, ona bir ey veriln

.;zaman tkk&uuml;r edr. gr ona bir ey verilmzs, raz olar&rdquo  
Uurlu ailni rtln dirn amillr  
Uuml;mumi g&ouml;t&uuml;rnd is, slamn nzirind uurlu, nurani, g&ouml;zil ailni&  
rtln dirn bir sra amillr var. gr biz ailmizin durumunu m&uuml;yyn etmk istyiriks,  
grk uurlu ailnin rtlrini bilmi olaq. Uurlu ailni m&uuml;yyn etmk  
.&uuml;&ccedil;&uuml;n bir sra meyarlar var ki, onlarn bzilrin toxunacaq  
slamn nzirind uurlu aild olmal birinci x&uuml;susiytt &ndash; g&uuml;ztdir.  
G&uuml;ztt &ndash; aild n m&uuml;h&uuml;m mslldn biridir v bel dey bilrik ki,  
gr aild g&uuml;ztt v balama varsa, slamn nzrd tutduu, insan yetidirm baxmndan  
dinimizin qarya qoyduu mqsd nail olunub. Demli ilk m&uuml;h&uuml;m msl -  
.g&uuml;ztt ruhiyysidir  
Nurani ailni rtln dirn ikinci meyar budur ki, ail &uuml;zvlri bir-birilrini xo adlarla  
&ccedil;arsnlar. Htta zarafatca da olsa, grk &ccedil;allsn ki, ail daxilind  
m&uuml;sbt y&uuml;kl&uuml; xitablarla m&uuml;racit olunsun. Bu  
.m&ouml;vzuya b&ouml;y&uuml;k &ouml;n m verm k lazmdr  
Uuml;&ccedil;&uuml;nc&uuml; m&uuml;h&uuml;m m&ouml;vzu &ndash;&  
salam vermkdir. Dinimiz byan edir ki, ev gln adam salam vermlidir, evdn gedn  
.adam saollamaldr  
D&ouml;rd&uuml;nc&uuml; m&uuml;h&uuml;m msl - qarlama v yola salmaqdr.  
Ail ba&ccedil;s ev glnd hyat yolda onu qarlama, gednd is yola salmaldr. Elc d  
.ailnin hr bir &uuml;zv&uuml; bu diqqti &ouml;z&uuml;nd hiss etmlidir  
Ailni nuranildir digr x&uuml;susiytt &ndash; m&uuml;naqi zaman mhbbtli  
davrandr. Ail - canl orqanizmdir v he&ccedil; bir neqativ vziyytdn sortalanmayb.  
M&uuml;h&uuml;m odur ki, ail &uuml;zvlri ortaya &ccedil;xan m&uuml;naqilr  
.zaman m&uuml;layim v mhbbtl davran davam etdirsindr  
Altn m&uuml;h&uuml;m n&ouml;qt - ail &uuml;zvlrinin sliq-sahmana riayt  
etmsidir. Uurlu ailnin g&ouml;stricilrdn biri budur ki, ail &uuml;zvlri sliq-sahmanl  
.olsun  
Ail &uuml;zvlrinin bir-birilrini sevindirmsi d uurlu ailni rtln dirn amillrdndir. Bzn  
simvolik bir hdiyy il hyat yolda xanmn n qdr sevindir bilr. Bzn hyat yoldann ail  
ba&ccedil;s &uuml;&ccedil;&uuml;n evd hazrlad x&uuml;susi bir yemk  
.mehriban&ccedil;lq ruhiyysini n qdr artra bilr  
Ailnin digr m&uuml;h&uuml;m n&ouml;qtsi eyib &ouml;rtmk v sirdalqdr. Ail  
&uuml;zvlri bir-birilrinin &ccedil;atmayan chtlri il tandr. O ail uurlu ola bilr ki, bir-  
.birilrinin eyibltini gizli tutsunlar  
!Allahdan istyimiz budur ki, aild b&uuml;t&uuml;n bu mslr nail olma nsib etsin  
!Allahm, b&uuml;t&uuml;n aillrd nurani ab-havann yaanmasn nsib et  
!Allahm, aillrimizi &Ouml;z nzirind knarda qoyma  
!Allahm, &ouml;vladlarmzn saleh bndlrdn olmasn nsib et! Amin  
,Hac lqar brahimolu